

“Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2013-cü il 31 may tarixli iclasında imzalanmış “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2014-cü il
№ 900-IVQ

Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında SAZIŞ

Bundan sonra "Tərəflər" adlandırılacaq Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumətləri,

MDB iştirakçısı olan dövlətlərin sosial-iqtisadi inkişafı, əməkdaşlığının əlaqələndirilməsi və davamlı dərinləşdirilməsi üçün əlverişli şərait yaradılması, dövlətlərarası statistik məlumatlar mübadiləsinin genişləndirilməsi, MDB çərçivəsində ümumi statistik informasiya məkanının inkişafı məqsədi ilə,

rəsmi statistika sahəsində metodoloji və praktiki əməkdaşlığın inkişaf etdirilməsini arzulayaraq,

bu cür əməkdaşlıq nəticəsində bu Sazişin iştirakçısı olan dövlətlərin statistika xidmətləri fəaliyyətinin səmərəliliyinin və statistik informasiya təminatının keyfiyyətinin yüksələcəyini qəbul edərək,

BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilmiş rəsmi statistikanın Əsas prinsiplərindən irəli gələn statistika sahəsində dünya standartlarına və yeni elmi işləmələrə cavab verən, bu Sazişin iştirakçısı olan dövlətlərin ərazisində dövlət statistikasının inkişafı üzrə razılaşdırılmış və əlaqələndirilmiş tədbirlərin qəbul edilməsinin vacibliyini dərk edərək,

rəsmi statistika sahəsində dövlətlərarası proqramların və birgə layihələrin hazırlanmasına və həyata keçirilməsinə dəstək niyyətini ifadə edərək,

bu Sazişin iştirakçısı olan dövlətlərin qanunvericiliyini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

MDB iştirakçısı olan dövlətlərin rəsmi statistika sahəsində əməkdaşlığının razılaşdırılmış qayda və prinsiplərinin işlənməsi və bu Sazişin iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin bu sahədə qarşılıqlı münasibətlərinin əlaqələndirilməsi bu Sazişin ayrılmaz hissəsi olan Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətlərinin Rəhbərləri Şurası haqqında Əsasnaməyə (Əlavə 1) uyğun olaraq öz fəaliyyətini həyata keçirən, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətlərinin Rəhbərləri Şurasına (bundan sonra - Şura) həvalə edilsin.

Maddə 2

MDB çərçivəsində ümumi statistik informasiya məkanının inkişaf etdirilməsi, dövlətlərarası statistik məlumat mübadiləsinin genişləndirilməsi, statistika sahəsində yeni elmi işləmələrə və dünya standartlarına cavab verən rəsmi statistikanın gələcək inkişafı məqsədi ilə əməkdaşlığın razılaşdırılmış qayda və prinsiplərinə əsaslanan, MDB-nin iştirakçısı olan dövlətlərin sosial-iqtisadi vəziyyəti haqqında statistik, analitik materialların hazırlanması, məlumat mübadiləsinin təşkili, öz fəaliyyətini bu Sazişin ayrılmaz hissəsi olan MDB Dövlətlərarası Statistika Komitəsi haqqında Əsasnaməyə (Əlavə 2) uyğun olaraq həyata keçirən Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinə (bundan sonra - MDB Statistika Komitəsi) həvalə edilsin.

Maddə 3

Bu Saziş hər bir Tərəfin, onun dövlətinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 4

Bu Saziş onu imzalamış Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu bildirişi depozitarinin aldığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Maddə 5

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığına əsasən onun ayrılmaz hissəsi olan və bu Sazişin qüvvəyə minməsi üçün nəzərdə tutulmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 6

Bu Saziş qüvvəyə mindikdən sonra bu Sazişin prinsip və məqsədləri ilə həmrəy olan istənilən dövlət üçün qoşulma haqqında sənədin depozitariyə göndərilməsi yolu ilə Sazişə qoşulması üçün açıqdır.

Bu Saziş MDB iştirakçısı olan dövlət üçün qoşulma haqqında sənədi depozitarinin aldığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

MDB iştirakçısı olmayan dövlət üçün bu Saziş onu imzalamış və ya ona qoşulmuş dövlətlərin bu cür qoşulmaya razılıqları haqqında sonuncu bildirişi depozitarinin aldığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Maddə 7

Bu Saziş qeyrimüəyyən müddətə bağlanılır.

Tərəflərdən hər birinin bu Sazişin qüvvədə olduğu müddətdə yaranmış öhdəlikləri tənzimləməklə Sazişdən çıxmaq niyyəti barədə çıxmazdan ən azı 6 ay əvvəl depozitariyə bildiriş göndərməklə bu Sazişdən çıxmaq hüququ vardır. 2013-cü il 31 may tarixində Minsk şəhərində rus dilində bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə bu Sazişi imzalamış hər bir dövlətə onun təsdiq olunmuş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır.

Azərbaycan Respublikası

Hökuməti adından

(imza (qeyd-şərtlə))

Ermənistan Respublikası

Hökuməti adından

(imza (qeyd-şərtlə))

Belarus Respublikası

Hökuməti adından

(imza)

Qazaxıstan Respublikası

Hökuməti adından

(imza)

Qırğız Respublikası

Hökuməti adından

(imza)

Rusiya Federasiyası

Hökuməti adından

(imza)

Tacikistan Respublikası

Hökuməti adından

(imza)

Türkmənistan

Hökuməti adından

—

Özbəkistan Respublikası

Hökuməti adından

—

Ukrayna

Hökuməti adından

(imza (qeyd-şərtlə))

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətlərinin Rəhbərləri Şurası haqqında

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətlərinin Rəhbərləri Şurası (bundan sonra - Şura) rəsmi statistika sahəsində əməkdaşlıq haqqında 2013-cü il 31 may tarixli Sazişə (bundan sonra - Saziş) uyğun olaraq MDB iştirakçısı olan dövlətlərin rəsmi statistika sahəsində əməkdaşlığının razılaşdırılmış qayda və prinsiplərinin işlənməsini, MDB-nin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və İqtisadi Şurasının qəbul etdiyi qərarların icrası məsələləri üzrə Sazişin iştirakçısı olan dövlətlərin statistika xidmətləri fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək üçün təyin olunmuş MDB-nin sahəvi əməkdaşlıq orqanıdır.

1.2. Şura öz fəaliyyətində Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsini, Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanmış beynəlxalq müqavilələri, MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurasının və İqtisadi Şurasının qərarlarını, BMT Statistika Komissiyasının qəbul etdiyi rəsmi statistikanın əsas prinsiplərini və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şura Sazişin iştirakçısı olan dövlətlərdə rəsmi statistikanın inkişafı üzrə ümumi tövsiyələri işləyib hazırlayır, Müstəqil Dövlətlər Birliyinin Dövlətlər-arası Statistika Komitəsinin (bundan sonra - MDB Statistika Komitəsi) fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

II. ŞURANIN FUNKSİYALARI

Şuranın əsas funksiyaları aşağıdakılardır:

MDB iştirakçısı olan dövlətlərin rəsmi statistika sahəsində əməkdaşlığının razılaşdırılmış qayda və prinsiplərinin işlənməsi;

MDB iştirakçısı olan dövlətlərin rəsmi statistika məlumatlarının formalaşdırılması üzrə MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və İqtisadi Şurasının qəbul etdiyi qərarların icrasının təşkili və əlaqələndirilməsi;

rəsmi statistika sahəsində dövlətlərarası proqram və layihələrin formalaşdırılması və həyata keçirilməsi üzrə təkliflərin, MDB Statistika Komitəsinə tövsiyə və tapşırıqların hazırlanması;

öz səlahiyyətləri çərçivəsində MDB-nin sahəvi əməkdaşlıq orqanları, MDB İcraiyyə Komitəsi, Sazişin iştirakçısı olan dövlətlərin dövlət hakimiyyəti və idarəetmə orqanları ilə qarşılıqlı əməkdaşlıq;

MDB iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin və MDB Statistika Komitəsinin təklifləri əsasında Şuranın və MDB Statistika Komitəsinin cari və perspektiv iş planlarının təsdiq edilməsi;

sonradan MDB Hökumət Başçıları Şurasının müəyyən etdiyi qaydada təsdiq edilməsi üçün MDB Statistika Komitəsinin saxlanması çəkilən büdcə xərcləri smetası və MDB Statistika Komitəsinin büdcədənəkar vəsaitlərinin gəlir və xərclər smetası üzrə təkliflərə baxılması;

MDB Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətləri üzrə MDB iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin təkliflərinə baxılması;

MDB iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə tövsiyələrin işlənməsi;

statistik məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi;

Şura və MDB Statistika Komitəsi haqqında əsasnamələrlə müəyyən edilmiş qaydada əlavə və dəyişikliklərin edilməsi üzrə təkliflərə baxılması və onların qəbul edilməsi.

III. ŞURANIN HÜQUQLARI

Şura öz funksiyalarının yerinə yetirilməsi üçün aşağıdakılara dair qərar qəbul etmək və tövsiyə vermək hüququna malikdir:

MDB Statistika Komitəsinin fəaliyyəti haqqında proqram, iş planları və hesabatlarına; metodoloji məsələlər və statistika üzrə birgə işlər barədə MDB iştirakçısı olan dövlətlərin mütəxəssislərinin işçi iclaslarının təşkilinə;

Şuranın və MDB Statistika Komitəsinin fəaliyyətinə aid sənəd layihələrinin müəyyən olunmuş qaydada baxılması üçün MDB Dövlət Başçıları Şurasına, Hökumət Başçıları Şurasına və İqtisadi Şurasına təqdim edilməsinə;

MDB Statistika Komitəsinin sədri vəzifəsini tutacaq namizədi sonradan MDB Hökumət Başçıları Şurası tərəfindən təsdiq edilməklə, MDB Statistika Komitəsi sədrinin seçilməsinə;

Şura tərəfindən müəyyən olunmuş qaydada MDB Statistika Komitəsi sədrinin müavirləri vəzifələrini tutacaq namizədlərə;

MDB Statistika Komitəsinin rəhbər işçiləri vəzifələrinin tutulması qaydasına;

MDB Statistika Komitəsi əməkdaşlarının vakant vəzifələrinin tutulması üçün müsabiqə haqqında Əsasnamənin təsdiq edilməsinə;

Şuranın İş Reqlamentinin təsdiq edilməsinə;

MDB Statistika Komitəsinin İş Reqlamentinin təsdiq edilməsinə;

MDB Statistika Komitəsi yanında Metodoloji Şura haqqında Əsasnamənin təsdiq edilməsinə;

onun səlahiyyətinə aid olan digər məsələlərə.

IV. ŞURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

4.1. Şuranın tərkibinə Sazişi imzalamış MDB iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin rəhbərləri və MDB Statistika Komitəsinin sədri daxildir.

Şuranın üzvlərini əvəz edən şəxslər Şuranın iclasına göndərildikdə, onların səlahiyyətləri Şuranın İş Reqlamentinə uyğun olaraq təsdiq edilməlidir.

MDB iştirakçısı olmayan, lakin Sazişi imzalayan dövlətlərin nümayəndələri Şuranın işində müşahidəçi kimi iştirak edirlər.

Şura üzvünün Şuranın digər üzvləri ilə razılaşdırılmış təklifi ilə Şuranın iclaslarında beynəlxalq təşkilatların, həmçinin Sazişin iştirakçısı olmayan dövlətlərin milli statistika xidmətlərinin nümayəndələri də iştirak edə bilərlər.

4.2. Bir qayda olaraq, Şuraya sədrlik Birlik iştirakçısı olan dövlətlərin adlarının rus əlifbası qaydasında, Sazişi imzalamış MDB iştirakçısı olan hər bir dövlətin nümayəndəsi tərəfindən

növbə ilə bir il ərzində həyata keçirilir. Şuranın əvvəlki və sonrakı sədrləri onun həmsədrləridir. Şura sədrinin müvəqqəti olmadığı halda, onun vəzifələri həmsədrlərdən birinə həvalə olunur.

4.3. Şuranın iclasları, zərurət yarandığı təqdirdə, lakin ildə bir dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarının çağırılması, onların aparılması, kvorum, qərarların qəbul edilməsi üçün prosedur, həmçinin onun fəaliyyətinin digər təşkilati məsələləri Şuranın İş Reqlamenti ilə müəyyən olunur.

4.4. Şuranın Sədri:

Şuranın işinə rəhbərlik edir;

Şuranın iclaslarını keçirir və onun qəbul etdiyi sənədləri imzalayır; Şuranın üzvlərindən Şuranın qərarlarının yerinə yetirilməsi haqqında məlumatı sorğu edir.

4.5. Şuranın fəaliyyətinin təşkilati-texniki və informasiya təminatı üzrə Katibliyin funksiyaları MDB Statistika Komitəsinə həvalə edilir.

4.6. Şura öz fəaliyyətində MDB Hökumət Başçıları Şurasına hesabat verir. Şuranın fəaliyyəti haqqında hesabatlara müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının iclaslarında baxılır.

V. MALİYYƏLƏŞDİRİLMƏ

Şuranın iclaslarının keçirilməsinin maliyyələşdirilməsi ilə bağlı xərclər Sazişin iştirakçısı olan qəbul edən dövlətin müvafiq dövlət hakimiyyəti orqanları hesabına həyata keçirilir. Şura üzvlərinin və iclas iştirakçılarının ezamiyyə xərclərini göndərən dövlətin hakimiyyəti orqanları və Sazişin iştirakçısı olan dövlətlərin təşkilatları ödəyirlər.

VI. YEKUN MÜDDƏALAR

6.1. Şuranın işçi dili rus dilidir.

6.2. Şura öz fəaliyyəti haqqında məlumatı hər il MDB İcraiyyə Komitəsinə təqdim edir.

Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi haqqında

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi (bundan sonra - MDB Statistika Komitəsi) rəsmi statistika sahəsində 2013-cü il 31 may tarixli Əməkdaşlıq haqqında Sazişin (bundan sonra - Saziş) iştirakçısı olan dövlətlərin ali qanunverici və icra hakimiyyəti orqanları, kütləvi-informasiya vasitələri və ictimaiyyət, Birliyin ali və digər orqanları üçün statistik məlumatların, analitik, informasiya materiallarının hazırlanması, metodoloji materialların işlənməsi hissəsində milli statistika xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən dövlətlərarası orqandır və məlumat mübadiləsinin inkişafına, Sazişin iştirakçısı olan dövlətlərin sosial-iqtisadi inkişafının təhlilinin dərinləşməsinə və rəsmi statistika sahəsində ümumi tövsiyələrin işlənməsinə kömək göstərir.

1.2. MDB Statistika Komitəsi öz fəaliyyətində Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsini, MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, İqtisadi Şurasının, MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətlərinin Rəhbərləri Şurasının qərarlarını, Rusiya Federasiyası Hökuməti və Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi arasında Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinin Rusiya Federasiyası ərazisində yerləşməsi şərtləri haqqında 1996-cı il 26 fevral tarixli Sazişi, həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. MDB Statistika Komitəsi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərlərinin Şurası ilə qarşılıqlı əlaqədə Sazişin iştirakçısı olan dövlətlərin rəsmi statistika sahəsində əməkdaşlığının razılaşdırılmış qayda və prinsiplərinin hazırlanmasında iştirak edir, MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və İqtisadi Şurasının qəbul etdiyi qərarların əməli icrasına kömək göstərir.

1.4. MDB Statistika Komitəsi MDB Hökumət Başçıları Şurasına, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərlərinin Şurasına (bundan sonra - Şura) hesabat verir və öz fəaliyyətini MDB İcraiyə Komitəsi, milli statistika xidmətləri ilə sıx qarşılıqlı əlaqədə həyata keçirir.

1.5. MDB Statistika Komitəsi Rusiya Federasiyası ərazisində hüquqi şəxs hüquqlarından istifadə edir, xüsusi mülkiyyəti, müstəqil balans, bankların xidmət göstərən idarələrində hesablaşma hesabı və digər hesablar, həmçinin öz adı yazılmış müəyyən olunmuş formalı möhürü vardır, rəsmi blanklarda Müstəqil Dövlətlər Birliyinin və MDB Statistika Komitəsinin emblemlərindən istifadə edir, məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir, Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq mülkiyyət cavabdehliyi daşıyır.

MDB Statistika Komitəsi beynəlxalq hüququn müstəqil subyekti deyil və öz adından beynəlxalq müqavilələri bağlamaq səlahiyyətinə malik deyildir.

1.6. MDB Statistika Komitəsi BMT-nin statistika fəaliyyətinin əlaqələndirilməsi üzrə Komitəsinin rəsmi üzvü, BMT-nin Statistika Komissiyasının, BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının, Avropa Statistikləri Konfransı Bürosunun, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının Statistika üzrə

Komitəsinin daimi müşahidəçi kimi beynəlxalq statistika fəaliyyətində iştirak edir, BMT sisteminin statistika xidmətləri və onun xüsusiləşdirilmiş idarələri, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

II. MDB STATİSTİKA KOMİTƏSİNİN FUNKSİYALARI

MDB Statistika Komitəsinin əsas funksiyaları aşağıdakılardır:

Sazişin iştirakçısı olan dövlətlərin rəsmi statistika sahəsində əməkdaşlığının razılaşdırılmış prinsip və qaydalarının əməli həyata keçirilməsinin təmin edilməsi;

beynəlxalq təcrübədə ümumi qəbul edilmiş uçot və statistika sisteminə və həyata keçirilən sosial-iqtisadi dəyişikliklərə uyğun olaraq Sazişin iştirakçısı olan dövlətlərin dövlət statistikasında islahatlara kömək göstərilməsi;

Sazişin iştirakçı olan dövlətlərin rəsmi statistika sahəsində dövlətlərarası proqramların və birgə layihələrin əməli həyata keçirilməsi;

MDB çərçivəsində Sazişin iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə kömək göstərilməsi, MDB çərçivəsində statistik məlumatların çoxtərəfli mübadiləsinin və ümumi statistik informasiya məkanının inkişaf etdirilməsi;

MDB-də iqtisadi inkişaf və inteqrasiya prosesləri meyillərinin təhlili;

müvafiq beynəlxalq qaydalara və standartlara əsaslanan statistik metodologiya modellərinin işlənməsi;

Sazişin iştirakçısı olan dövlətlərdə rəsmi statistikanın təşkili üzrə tövsiyə olunan metodoloji işləmələrin həyata keçirilməsi sahəsində kömək göstərilməsi;

kadrların ixtisasının artırılmasının, seminarların keçirilməsinin və dövlət statistikasında islahatların aparılması ilə bağlı digər tədbirlərin təşkilində Sazişin iştirakçısı olan dövlətlərin statistika xidmətləri ilə qarşılıqlı fəaliyyət;

MDB Statistika Komitəsinin illik fəaliyyəti proqramlarına uyğun olaraq statistik məlumatların dövlətlərarası mübadiləsi və onların nəşr edilməsi;

Sazişin iştirakçısı olan dövlətlərin sosial-iqtisadi vəziyyətini və dövlətlərarası əlaqələrini əks etdirən Sazişin iştirakçısı olan dövlətlərin ümumi statistik bazasının yaradılması, fəaliyyətinin təmin edilməsi və müntəzəm aktualaşdırılması;

Sazişin iştirakçısı olan dövlətlərin sosial-iqtisadi inkişafını xarakterizə edən statistik göstəricilərin və onların dünya iqtisadiyyatına inteqrasiyasının gedişində qarşılıqlı əlaqələrinin və əməkdaşlığının öyrənilməsi; MDB İqtisadi Şurası, MDB İcraiyyə Komitəsi, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının Katibliyi və Birliyin digər orqanları ilə qarşılıqlı məlumat fəaliyyəti;

beynəlxalq statistika əməkdaşlığının həyata keçirilməsi, beynəlxalq statistika təşkilatlarının işində iştirak;

beynəlxalq statistika layihələrində iştirak;

MDB çərçivəsində uyğunluğunu təmin edən qabaqcıl informasiya texnologiyalarının dövlət statistikasında tətbiq edilməsində kömək göstərilməsi;

Şuranın iclaslarında müzakirə və təsdiq edilməsi üçün Şuranın və MDB Statistika Komitəsinin cari və perspektiv iş planları layihələrinin hazırlanması;

bülleten, məruzə və məcmuələr şəklində kağız və elektron daşıyıcılarda Sazişin iştirakçısı olan dövlətlərin ümumi iqtisadi vəziyyəti, dinamikası və iqtisadi əməkdaşlıq meyilləri haqqında təhlili və məlumat proqnoz materiallarının hazırlanması və yayılması, həmçinin statistik informasiya materiallarının MDB Statistika Komitəsinin rəsmi internet sahifəsində yerləşdirilməsi.

III. MDB STATİSTİKA KOMİTƏSİNİN HÜQUQLARI

MDB Statistika Komitəsi ona həvalə edilmiş funksiyaları yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

ümumi statistik məlumat bazasının yaradılması üçün statistik məlumatı və rəsmi statistika sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi aktları Sazişin iştirakçısı olan dövlətlərin müvafiq orqanlarından dövlətlərarası mübadilə qaydasına uyğun olaraq dövlətlərin qanunvericiliyinə zidd olmayan qaydada və şərtlərə əsasən haqq ödənilmədən almaq;

zərurət yarandıqda, MDB Statistika Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər üzrə MDB iştirakçısı olan dövlətlərin mütəxəssislərinin iclaslarını təşkil etmək;

MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və İqtisadi Şurasının qərarını tələb edən məsələlər üzrə müəyyən olunmuş qaydada təkliflər vermək;

Sazişin iştirakçısı olan dövlətlərdə ümumi statistik işlərin aparılmasını Şura və Sazişin iştirakçısı olan dövlətlərin statistika xidmətləri ilə razılaşdırmaq;

onun səlahiyyətinə aid olan digər məsələlər barədə qərarlar qəbul etmək.

IV. MDB STATİSTİKA KOMİTƏSİNİN TƏRKİBİ

4.1. MDB Statistika Komitəsinə rəhbərliyi MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarından 3 il müddətinə təyin edilən sədr və onun müavinləri həyata keçirirlər.

4.1.1. MDB Statistika Komitəsinin sədrini Şura seçir və MDB Hökumət Başçıları Şurası təsdiq edir. MDB Statistika Komitəsinin sədri Şuranın üzvüdür.

4.1.2. MDB Statistika Komitəsi sədrinin müavinlərinin vəzifələrinə təyinatı Şuranın iclasında namizədlər bəyənildikdən sonra MDB Statistika Komitəsi sədrinin əmri ilə həyata keçirilir.

4.2. MDB Statistika Komitəsinin sədri:

MDB Statistika Komitəsinin işini təşkil edir, öz səlahiyyətlərinə aid olan məsələlər barədə əmrlər imzalayır və göstərişlər verir;

sədrin müavinləri arasında vəzifə bölgüsünü aparır;

beynəlxalq təşkilatlarda MDB Statistika Komitəsini təmsil edir;

MDB Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası tərəfindən müəyyən olunmuş say və əməkhaqqı fondu çərçivəsində MDB Statistika Komitəsinin strukturunu və ştat cədvəlini təsdiq edir;

yerləşdiyi dövlətin qanunvericiliyinə zidd olmayan vəzifəyə qəbul və xidmət keçmə, attestasiya və işdən azad olunma qaydasını təsdiq edir;

struktur bölmələri haqqında əsasnamələri təsdiq edir;

daxili intizam qaydalarını təsdiq edir;

MDB Statistika Komitəsinin əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;

MDB Statistika Komitəsi adından səlahiyyətlərinə aid olan məsələlər barədə təsərrüfat və digər müqavilələr bağlayır.

4.3. MDB Statistika Komitəsi sədrinin müavinləri öz fəaliyyətini vəzifə bölgüsünə uyğun olaraq həyata keçirirlər.

4.4. MDB Statistika Komitəsinin əməkdaşları beynəlxalq qulluqçulara bərabər tutulur, MDB Statistika Komitəsinin yerləşdiyi dövlətin əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələri bağlamaqla maddəli qaydada MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarından təyin edilir. Onların statusu, hüquq və vəzifələri Müstəqil Dövlətlər Birliyi orqanlarının vəzifəli şəxslərinin və əməkdaşlarının hüquqi statusu haqqında 2003-cü il 25 aprel tarixli Saziş ilə müəyyən olunur.

4.5. MDB Statistika Komitəsinin əməkdaşları rəsmi funksiyalarını icra edərkən öz dövlətlərinin maraqlarını təmsil edə bilməz, MDB iştirakçısı olan dövlətlərin hakimiyyət orqanlarından və ya rəsmi şəxslərindən, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olmayan dövlət hakimiyyəti orqanlarından göstəriş ala və sorğu edə bilməzlər.

4.6. MDB Statistika Komitəsi əməkdaşlarının əməyinin ödənilməsi, sosial və tibbi təminat şərtləri MDB Hökumət Başçıları Şurasının qərarları ilə müəyyən olunur.

4.7. MDB Statistika Komitəsi əməkdaşlarının pensiya təminatı, həmçinin MDB Statistika Komitəsində iş vaxtının onların əmək stajına daxil edilməsi onların vətəndaşları olduqları dövlətin qanunvericiliyində müəyyən olunmuş qaydaya və şərtlərə uyğun olaraq həyata keçirilir.

V. İŞİN TƏŞKİLİ

5.1. MDB Statistika Komitəsi öz işini iş Reqlamenti və bu Əsasnamə ilə müəyyən olunmuş qaydada təşkil edir.

5.2. MDB Statistika Komitəsinin cari fəaliyyəti onun illik statistik iş proqramlarına uyğun həyata keçirilir.

5.3. MDB Statistika Komitəsi təşkilati-texniki və informasiya təminatı üzrə Şura Katibliyinin funksiyalarını həyata keçirir.

5.4. MDB Statistika Komitəsi Rusiya Federasiyasının qanunvericiliyinə, MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və İqtisadi Şurasının qərarlarına uyğun olaraq daxili əmək qaydalarını müəyyənləşdirir və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir.

5.5. MDB Statistika Komitəsinin fəaliyyətinin maliyyə təminatı MDB Hökumət Başçıları Şurası tərəfindən təsdiq edilən MDB orqanlarının vahid büdcəsindən MDB-nin iştirakçısı olan dövlətlərin pay ödəmələri hesabına həyata keçirilir.

5.6. MDB Statistika Komitəsinin saxlanması üçün büdcə xərclərinin smetasını MDB orqanlarının vahid büdcəsində müvafiq maliyyə ilinə MDB Statistika Komitəsi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində MDB Statistika Komitəsinin sədri təsdiq edir.

5.7. MDB Statistika Komitəsinin fəaliyyətinin maliyyələşdirilməsinin əlavə mənbələri MDB Hökumət Başçıları Şurasının qərarı ilə müəyyənləşdirilən formalaşdırma və istifadə qaydasında büdcədən kənar mənbələrdən daxil olan büdcədən kənar vəsaitlər ola bilər.

5.8. MDB Statistika Komitəsinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlamalarını iki ildə bir dəfədən az olmamaq şərti ilə, MDB Hökumət Başçıları Şurası sədrinin sərəncamına əsasən Sazişin iştirakçısı olan dövlətlərin nümayəndələri aparırlar. Yoxlamaların nəticələri baxılmaq üçün MDB Hökumət Başçıları Şurasına təqdim edilir.

5.9. MDB Statistika Komitəsi Rusiya Federasiyası ilə bağlanmış müqavilə əsasında müəyyən edilmiş şərtlər və qaydalara uyğun olaraq xidməti bina və əmlakla təmin edilir.

5.10. Metodoloji məsələlərə baxılması üçün əsasnaməsi Şura tərəfindən təsdiq olunan MDB Statistika Komitəsi yanında Metodoloji Şura fəaliyyət göstərir.

VI. YEKUN MÜDDƏALAR

6.1. MDB Statistika Komitəsinin işçi dili rus dilidir.

6.2. MDB Statistika Komitəsi Rusiya Federasiyasında, Moskva şəhərində yerləşir. MDB Statistika Komitəsinin Rusiya Federasiyasında qalma şərtləri Rusiya Federasiyası Hökuməti və MDB Statistika Komitəsi arasında bağlanmış Sazişlə müəyyən edilir.

**Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında
2013-cü il 31 may tarixli Sazişə Azərbaycan Respublikasının**

Q E Y D – Ş Ə R T İ

MDB Dövlət Başçıları Şurasının "Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnamə barədə" 2009-cu il 9 oktyabr tarixli Qərarına Azərbaycan Respublikasının xüsusi rəyini nəzərə alaraq.

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş bütün əraziləri azad edilməyənədək və Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələri tamam aradan qaldırılmayanadək rəsmi statistika sahəsində əməkdaşlıq haqqında Sazişdə ifadə edilmiş hüquq, öhdəlik və müddəalardan heç biri Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub EYYUBOV